

XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDE GƏNCƏBASAR BÖLGƏSİNDE BAĞÇILIQ VƏ BOSTANÇILIQ

Açar sözlər: Gəncəbasar, etnoqrafiya, təsərrüfat məişəti, bağçılıq, bostançılıq
Key words: Ganja region, ethnography, economic life, gardening, horticulture
Ключевые слова: Гянджаабасар, этнография, хозяйственныиый быт, садоводство, огородничество.

Azərbaycan xalqının təsərrüfat məişətində əkinçilik mədəniyyəti ilə yanaşı, bağçılıq və bostançılıq mədəniyyəti də zaman-zaman mühüm yer tutmuş, onun maddi güzəranının təmin olunmasında, qida ehtiyatının təşkilində əsas yerlərdən birini tutmuşdur. Hələ qədim zamanlardan Azərbaycanın “torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tətixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qara-gilə (yemişan), zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, findiq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyəlek və b. cir meyvə və giləmeyva bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cir meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar [2, səh. 171]. Buna görə də Azərbaycanın da daxil olduğu “Cənubi Qafqaz ərazisi dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətəni” hesab olunur [11, səh. 230].

Bütün orta əsrlər boyu, eləcə də XIX əsrda Azərbaycanın başlıca meyvəçilik mərkəzləri Quba-Xaçmaz, Şirvan, Şəki-Zaqatala, Lənkəran-Astara, Naxçıvan bölgələri olsa da, Azərbaycanın Gəncəbasar bölgəsinin əhalisi də bağçılıq-bostançılıq sahəsində qazanılan empirik bilikləri, vərdişləri, təcrübələri ilə məşhur olmuşdur. Tarixçi alim M.X.Şərifli yazar ki, IX əsrən etibarən bir sıra təsərrüfat sahələri, bağ və bostanlar böyük

* Veysəlova Vüsalə - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, tarix üzrə fəlsəfə doktoru, email: vusala.veysalova@mail.ru

sahələri əhatə etmiş, sünü suvarma şəbəkələrinin genişlənməsi pambıq əkininin genişlənməsini şərtləndirmiştir. Azərbaycanın üzüm, əncir, alma, armud, nar, zoğal, şabalıd və s. və qurudulmuş meyvəsi bu zaman bütün Yaxın Şərqi ölkələrində məşhur idi [10, səh. 101]. Gəncəbasarda bağçılığın qadim tarixi olduğunu arxeoloji qazıntılar və digər yazılı mənbələr də təsdiq edir. Bölgənin Gəncə-Qazax maili düzənliyinin mülayim iqlimi, müabit torpaq örtüyü, suvarmanı təchiz etməyə qabil olan çoxlu çayları burada bağçılıq-meyvəçilik təsərrüfatının inkişafına əlverişli şərait yaratmışdır. “Orta əsrin məşhur şəhəri Gəncədə bağçılıq daha böyük şöhrətə çatmışdır. Burada çoxlu bağlar olmuş, bu bağlardır üzüm, nar, əncir, alma və tut ağacıları becərilmişdir. Qədim Gəncə arxeoloji qazıntılarından tapılan qoz qabığı, gavalı, badam, püstə, gilas, şaftalı qalıqları yazılı mənbələrdə verilən məlumatları təsdiqləyir” [2, səh. 173]. Ak-k Z.M.Bünyadov XIII əsrin əvvəllərinə aid naməlum bir coğrafiyaşunasın yazdığı “Əcaib-əd-dünya” əsərinə istinad edərək qeyd edir ki, Gəncənin ətrafları çoxlu bağlar və meşə massivləri ilə örtülmüşdür. Burada çoxlu dadlı meyvələr, üzüm, əncir, tut və s. yetişir [3, səh. 191]. XII əsrədə yaşamış şairə Məhsəti Gəncəvi Gəncədə yetişdirilən şaftalı, alma, üzüm, püstə, nar, alça və badamın adını tez-tez rübai'lərində xatırlatmışdır [6, səh. 61]. Yazılı mənbələr də təsdiq edir ki, bütün orta əsrlər boyu Gəncəbasarın sari ənciri, Qaraçınar alması, əsgəri, xərci, misqalı, haçabaş, ağagörməz, xəlli, hüssəyni, mərməri, növrəs, şahani, yaqubi və xüsusi olaraq Gəncə adlı üzüm növləri, Qarasaqqal armudu və s. adla söylənmişdir [4, səh. 26; 30-31]. Xüsusilə Gəncəbasarın bağçılıq mədəniyyəti haqqında dahi mütfəkkir Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində geniş məlumatlar verilir. Əhalinin təsərrüfat məişətində bağçılığın əhəmiyyətini və onun məhsullarının xalqın güzəranında xüsusi yer tutduğunu böyük şair belə təsvir edir:

Elə ki, yetirir bağçalar bari,
Kəndlilər unudar onda talvari.
Meyvələr çoxalır, bağlar varlanır,
Belə bir varlıqdan yer yüksərlənir.
Sevincdən nəşəylə püstə gülərkən,
Gizli busə istər xurma püstədən.
Ləl ilə bəzənmiş bir tac kimi nar
Uzaqdan çıraq tək alışib yanar.

Göz vurub qızarmış alma edər naz,
Burnunu uzadar turunc işvəbaz.
Tənəklər şərabdan nəşələnərək,
Tutmuş meyvələri sərxoş gözəl tək.
Bağda budaqlarda o qədər nar var,
Sanki gözəllərdi, məmələri nar.
Əncir yeyən quşlar oğru tək pünhan,
Asılar ağacın budaqlarından.
Badam sevən torpaq yağ almaq üçün,
Soyur qabığını badamın bütün
Şirin, al dodaqlı innab hər səhər,
Ağılsız fındıqdan alar busələr.
Ağaclar şənliliklə qaldıraraq baş,
İnnabdan, fındıqdan verərlər şabəş.
Qarapapaq üzüm sərxoşluqundan,
Dolar barmağına saçını pünhan.
Qabaq sallamışdır şadlıqçın rudu,
Heyva boğazından tutmuş armudu.

[5, səh. 172-173].

Gəncəbasar bölgəsinin təsərrüfat məişətində bağçılıq XIX-XX əsrin əvvəllərində də əsas təsərrüfat sahələrindən biri olmuşdur. “Yelizavetpol dairəsinin mərkəzi Yelizavetpol (Gəncə -V.V.) şəhəri XIX əsrədə bağlarla əhatə olunmuşdu. XIX əsrin birinci rübündə şəhərdə 165 meyvə və 27 tut bağı mövcud idi. Şəhərin ətrafinda da 17 verst çevrədə bağ salınmışdı [8, səh. 383]. Gəncə şəhərində demək olar ki, hər bir evin həyatində bağ var idi, kütçədə isə pəncərənin önündə bir neçə meyvə ağacına rast gəlmək mümkün idi. [8, səh. 358]. Ümumilikdə isə N.Florovski 1836-cı ildə Yelizavetpol dairəsinin 6 mahaldan ibarət olduğunu yaziirdi. Bunlar: 1. Dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşən və 1831-ci ilin Kameral təsvirində 585 tüstünü (ailəni) birləşdirən 14 kənddən ibarət Dağlı mahalı; 2. Şamxor (Şəmkir -V.V.) çayının hər iki sahili boyunca Şəmşəddil distansiyası ilə sərhəd olan və özündə 688 tüstü ilə 7 kəndi birləşdirən Şamxor mahalı; 3. Qarabağ distansiyası ilə qonşuluqda yerləşib, Kür çayının sol sahili, qismən də Kürəkçayın sağ sahilini əhatə edən, özündə

651 tüstü ilə 12 kəndi birləşdirən Kürəkbəsan mahalı; 4. Şəmkir və Kürəkbəsan mahalları arasında yerləşməklə, özündə 432 tüstüsü ilə 19 kəndi birləşdirən Gəncəbasan mahalı; 5. Samux dağ aşırımının arxasında Kürün sağsahili boyu yerləşən və özündə 330 tüstüsü ilə 9 kəndi birləşdirən Samux mahalı; nəhayət, 6. Köçmə-maldarlar elatlardan ibarət olan, bütün dairənin hər yerinə yayılan və hesabda 674 tüstüdən ibarət olan Ayrım mahalı idi. [8, səh. 355-356]. İstər şəhərin, istərsə də mahalların meyva bağlarında ərik, şaftalı, alça, gavalı, tut, qoz, findiq, heyva, armud, gilas, gilənar, zoğal, əzgil və b. meyvələr yetişirdi. Bundan başqa Kür çayı sahillərindəki tuqay meşələrində yabanı şəkildə alma, armud, gavalı, gilas, qoz, findiq, xüsusiilə də ərik, badam, zoğal, nar, alça, zirinc, xırda və çox şirin meyvələri olan vəhşi üzüm və s. də yetişirdi. Nardan yerli əhali çox dadlı nar şərbəti (narşərab və ya nardaşa) adlanan içki də hazırlayırdı [8, c. 342-343]. XIX əsrin 70-ci illərində Yelizavetpol qəzasının dağlıq hissəsində 494 meyvə və üzüm, 68 tut bağı var idi. Qəzada bağçılığı inkişaf etdirmək üçün hələ 1847-ci ildə şəhərdə nümunəvi meyvə bağının salınmasına başlanılmışdı. Tədricən bu bağ böyüdürlərək 10 desyatın sahəni əhatə etdi. Bağda becərilən meyvə ağacları Krimdan və başqa yerlərdən gətirilmişdi.

XIX əsrin 60-cı illərində meyvə hasılatı bütün Azərbaycanda 1200 min puda çatmışdı. Əhali yerli bazarlarla yanaşı, Bakı, Tiflis, Odessa, Taqanroq, Rostov və b. sənaye şəhərlərində də meyvə satırdı [2, səh. 177].

XIX əsrin 30-cu illərində Yelizavetpol dairəsinin Samux mahalı iqlimina görə ən isti mahal olmaqla, həm də torpağının kimyovi tərkibi ilə seçildiyinə görə burada 1832-ci ildə inдиqo və zeytun bağları salmağı təcrübədən keçirmiş, lakin hansı nəticənin əldə edildiyi naməlum qalmışdır [8, səh. 384].

Bölgədə yetişdirilən üzüm özünün dadına görə Zaqqafqaziyada (Cənubi Qafqaz – V.V.) yetişdirilən üzüm növlərindən heç də geridə qalmırdı. Bu üzümdən sarımtıl-qırmızı rəngli şərab alınırkı ki, o, şirin və kifayət qədər tünd olub heç də başağrısı vermirdi. Vürtemburqdan köçürürlən alman kolonistlərinin qəsəbelərində hazırlanmış şərabın keyfiyyəti çox da yüksək deyildi. Dağlı mahalda olan 80 üzüm bağından 100 at yükünə qədər şərab alınırkı ki, bu şərab həddən artıq ləzzətlə olsa da, çox duru və aşağı dərəcəli idi. Burada alça, nar, xüsusiilə də albalıdan da şərab düzəl-

dirdilər. Bütün şərab və meyvəcat şəhərdə və dairənin mahallalarında istifadə olunurdu. Bəzən üzüm məhsulu, üzüm və tut araqları satışa da çıxarırlırdı. Bağların böyükülüyündən və məhsulun keyfiyyətindən asılı olaraq bir bağ 50-700 gümüş manat məbləğində gəlir verirdi. Gəncənin özündə 19000 vedra şərab, mahallarda isə 2000 vedra araq istehsal olunurdu. Şərabın bir batmanı (bir vedrəsi) yarımla abbasıdan 3 abbasıya qədər, araq 1-1,5 gümüş manata, üzüm və albalı isə 1 funtu 4 qəpik mis pula satılırdı [8, səh. 384-385].

Gəncəbasar bölgəsində mövcud olan tut bağlarının məhsulundan əhali həm qida mənbəyi kimi (təzə halda yemək, tut qurusu hazırlamaq, bəkməz bişirmək) istifadə edir, həm də yarpaqlarından ipəkçiliyin inkişafında xammal kimi bəhrələnirdi. Gəncəbasan mahalında 124 tut bağı vardı ki, bunun da 100-dən çoxu Qarasaqqal kəndinin payına düşürdü. Samuxda 26, Kür çayının otağında - Qaranüy torpağında 80, Kürəkbəsan mahalında 40, Şamxor (Şəmkir – V.V.) mahalında isə 20 tut bağı vardı. Gəncə şəhəri də daxil olmaqla tut bağlarının ümumi sayı 315-ə çatırdı [8, səh. 385].

XIX əsrin 80-cı illərində N.A. Abelov yazırkı ki, Yelizavetpol qəzəsində bağçılığın mərkəzi Yelizavetpol (Gəncə) şəhəri hesab olunurdu. Qəzada Gəncə şəhərindən kənardı olan bağ sahələrinin həcmində görə isə Yelenendorf və Annenfeld koloniyaları fərqlənirdi. Qəzannın kəndliləri bağçılığı o dərəcədə inkişaf etdirməsələr də (onlar daha çox heyvandarlıqla məşğul idilər), hər halda bölgənin düzənlilik hissəsində bağçılıq üçün əlberişli şərait vardı. Bağçılıq oturaq həyat tərzi keçirən Qaradağlı, Xankəndi, eləcə də Kür çayı boyundakı kəndlərdə kifayət qədər inkişaf etdirilmişdi. Son dövrlərdə qəzanın əhalisi arasında bağçılığı inkişaf etdirmək meylləri xeyli artmışdır. Burada bağçılığın üzümçülük, meyvə ağacları və tut bağları sahələri mövcud idi [1, səh. 86]. Gəncəbasarın meyvə bağları əsasən Kürəkcay, Gəncəcay, Qoşqarçay, Cəyirçay və Şamxorçayın düzənlilik ərazilərə çıxan hissələrində salınmışdı ki bunların da ümumi sahəsi təqribən 318, 38 desyatınə bərabər idi. [1, səh. 86].

Gəncəbasarda üzüm bağları bu ərazidə əvvəller də məlum olan xalq üsulları ilə əkilir, ikinci ilində direklərə qaldırılır, üçüncü ilində artıq tənək məhsul verirdi. Bəzən torpaqdan səmərəli istifadə etmək məqsədilə tənək kollarının arasına bostan məhsulları da əkilirdi. N.A. Abelovun şəhadətinə görə, bəhs olunan dövrə Gəncəbasar bölgəsində ağ şirəyi,

qara şirayı, ağagörməz, at üzümü, ağ gülümlü, qızılboz, keçiəmçəyi, təbərizi, xəzər, kirüzüm, gəncəyi və b. üzüm növləri yetişdirilirdi. Bu dövrde bölgədə üzüm bağlarının ümumi sahəsi 407, 75 desyatınə çatırdı. Bölğənin erməni və alman əhalisi üzümdən şərab və çəkmə araq hazırlayır, müsəlman əhalisi isə həm təzə halda qida rasionuna daxil edir, həm də ondan bəkməz (doşab) bişirildilər.

Qədim əkinçilik-bağçılıq mədəniyyətinə malik olan Azərbaycan təkcə müxtəlif növ meyvələri ilə deyil, həm də çoxçəsidli bostan-tərəvəz məhsulları ilə də məşhur olmuşdur. Etnoqraf Q.C.Cavadov arxeoloji qazıntıların nəticələrinə istinad edərək yazır ki, Azərbaycanda hələ Tunc dövründən bostan bitkiləri yetişdirilmişdir. Qədim Qəbələ, Gəncə, habelə orta əsr şəhəri Örənqalada qazıntı zamanı əldə edilmiş qarpız, qovun (yemiş), balqabaq toxumları da bostançılığın bu ərazinin sakinlərinin təsərrüfat həyatında mühüm yer tutduğunu sübut edir [4, səh. 15] Əlverişli iqlim şəraiti, münbit torpaq ta qədim dövlərdən bu ərazidə neçə-neçə qarpız və yemiş növünün, digər bostan-tərəvəz məhsullarının yetişdirilməsini şərtləndirmişdir. Azərbaycanın Gəncəbasar bölgəsində də belə münbit şərait və bostançılıq sahəsində qazanılan zəngin xalq empirik bilikləri, təcrübələri və vərdişləri zaman-zaman formalasmışdır. Hələ 1836-ci ildə N.Florovski yazırkı ki, bostan və tərəvəz sahələri kəndli əkinin sahələrinin heç də az hissəsini təşkil etmirdi. Əsas bostan-tərəvəz məhsulları qarpız, yemiş, paxla və lobydadan ibarət idi. Satış üçün bostan-tərəvəz bitkiləri yetişdirən bostançıların çoxu şəhərli idi və onların əkin yerləri ya evlərinin həyatında (köhnə, uşub-dağilan tikintilərin xarabalıqlarında) ya da şəhər yaxınlığında olurdu. Kənd yaşayış məskənlərinin əhalisi isə bu məhsulları öz tələbatlarına görə əkirdilər [8, səh. 382-383].

Bölgənin düzənlik ərazilərində maskunlaşan yerli əhali bostan-tərəvəz məhsullarından xiyar, badımcan, bibər, soğan (onu tarlada da əkirdilər) kələm və müxtəlif yeməli göyərtilər əkməklə kifayətlənirdilər. Əhalinin köçmə maldarlıqla daha intensiv məşğul olması onlara bostançılıqla aradıl məşğul olmağa imkan verməsə də, hər halda əkdikləri tərəvəz məhsulları onarın gündəlik tələbatlarını ödəyə bilirdi. Adları çəkilən bu məhsullar “darlıq” (yəni, dar günün gərəyi) adlanır, adətən, üzüm sahələrində, tənək kollarının arasında əkilirdi. Bəzən tərəvəz sahələrində əhali az miqdarda öz tələbatları üçün tütün (maxorka) da əkirdilər [1, səh. 87-88].

Bostanlar bölgənin düzənlik ərazilərində, özü də suvarılan torpaqlarda kəndli icmaları tərəfindən becərilirdi. Buna görə də çox zaman bütün bostan üçün əlverişli torpaqlar, hətta ayrı-ayrı sahibkarların irsi mülkiyyətində olan torpaqlar da əla keçirilirdi. Bostan sahələri kəndlilərin birgə seyi ilə əkilir, səpilir və malalanırdı. Sonra bu torpaq sahələri kiçik hissələrə bölünərək çox da böyük olmayan artellər və ya ayrıca sahibkarlar arasında paylaşıdırıldı. Bu zaman bölünən torpağın həcmində bostanı becərmək üçün sərf olunan əmək və oraya yatırılan məsraf müləhizəsi əsas götürüldür. İcmanın bostanlarına nəzarət etmək üçün muzdlu “bostançı” tutulur, bunun üçün ona hər bir ortaq sahibkar tərəfindən 1 manat ödənilirdi. Bostan yiğimi sentyabr ayında başlayırdı. Bu vaxta qədər bostan iki dəfə toxalanır və üç dəfə də suvarılırdı. Hər 2,5 desyatınə 5 funt yemiş və qarpız toxumu səpilirdi. (yemiş toxumu bir qədər çox da ola bilərdi). Bostandan yiğilan məhsul 10-30 araba qədər olurdu. Bir araba qarpız və ya yemiş 2-5 manat arası satılırdı. Məhsul yiğiləndən sonra “yorğun düşən” torpaq heriye qoyulur, payızlıq taxıl əkininə hazırlanır [1, səh. 83-84]. Topladığımız etnoqrafik materiallər təsdiq edir ki, bölgənin əhalisi qarpız növərindən minazvot, torksin, şəmkiri (şamxoru), qara qarpız, ala qarpız, Samux qarpızı, xunu qarpız, Eldar qarpızı, yemiş növlərindən isə turacı, sineyvazı, dilciran, kolxoz yemişi, ağköynək, ələmdarı, narıncı, sarı yemiş, dostucan, boz yemiş, şalağı, uzunburun, kəlik və s. daha çox əkib becərirdi. Xüsusilə də Kür və İori (Qabırı) çaylarının ənarətlərdəki meşələrdə əkilən qarpızın məhsuldarlığı daha çox olurdu. Bunun da səbəbləri vardı. Bostançılar illər boyu topladıqları təcrübədən gözəl bilirdilər ki, bostan bitkiləri üçün ən faydalı, münasib torpaq mesə yeridir, meşədən təmizlənmiş torpaqdır. Məlumatçılar təsdiq edirlər ki, tala yerində əkilən bostanın qarpız-yemişi o qədər çox olurdu ki, onları yığıb-yığışdırmaq mümkün olmurdu. Daha çox münbitliyi, məhsuldarlığı ilə fərqlənən axmaz (çala, cələ) torpaqlarının bostan bitkiləri üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bəhs edən H.Zərdabi “Kaspi” qəzetinin 1899-cu il 172-ci nömrəsində yazırkı ki, keçmişdə ən əla keyfiyyətli yemiş, qarpız Kür boyu torpaqlarda yetişdirilirdi. Bunun səbəbini isə həmin torpaqların tabii kübə rolü oynayan lillə təmin olunması ilə izah etmək lazımdır [14, səh. 217]. Payız aylarından başlayaraq balta, bel, dəhrə, kəndir, ağac pazı, yaba götürüb meşəyə gələn bostançılar razılığını aldıqları tala yerində gərgin əmək bahasına torpağı ağac və kollardan təmizləyir,

torpağı əkinə hazırlayırdılar. Bəzən bu məqsədlə dincə qoyulmuş, xam torpaq, münbüt torpağı olan örüş yeri və çoxillik otlar əkilən sahələrdən də istifadə edirdilər. Bostan əkinini, adətən, aprelin ortalarından başlanır, mayın ilk ongönlüyündə başa çatdırılırdı. Xüsusilə də torpağın əkinə hazırlanması xeyli vaxt və zəhmət tələb edirdi. Bir qayda olaraq bostan əkiləcək sahə payızda bir dəfə şumlanır, dondurma suyu vurulurdu. Yaza qalan və üstünə də qar düşən torpaq “quzulayır”, dənəvər olurdu. Yazda həmin torpaqda yenidən şum (pərşüm) aparılır, yüngül şəkildə malalanır, orada baş arx, qurşاقlar və taxtalar çəkilirdi. Qurşاقlar torpağın eni boyunca çəkilərək suvarma aparılması üçün vacib idi. Qurşاقlar da öz növbəsində taxtalara (vər, lək, kərdi) bölünür, suvarılma zamanı hər taxtanın baş tərəfində, qurşaq arxı ilə gələn suyu taxtaya ötürmək üçün “qulaq” adlanan “üləşik” (ötürücü) qoyulurdu. Bostan arat edilmiş yərə ciyid basdırmaqla, ya da səp-suvar kimi iki üsulla əkilirdi. Qarpız və ya yemiş ciyidi torpağa əkilməmişdən əvvəl iki-üç gün iliq suda isladılır, sonra çıxarılıb gün altında, üzərinə nəm parça salmaqla səriliirdi. Bir neçə gündən sonra çirtilib göz verən toxumları torbalara yiğaraq sahəyə getirir, arat edilmiş sahədə çala qazıb hər çalaya 4-5 toxum qoymaqla əkirilər. Səp-suvar üzəндə isə ciyidi bostan sahəsinə əllə gözəyari səpib üstünü malalayır və dərhal da suvarılırlar. Məhsul yetişənə qədər sahə 2-3 dəfə toxalanır, o qədər də suvarılırlar. Səriştəli bostançılar suvarmağa xüsusi diqqətlə olurdular. Yağışdan əvvəl və sonra bostan suvarılmazdı. Çünkü yağıntı bostana xəsteliklər (çor, şirə xəstəliyi, su kəsmək və s.) gətirə bilərdi. Ümumiyyətlə bostan “dondurma suyu”, “ləngov suyu”, “düyələk suyu” və “bar suyu” adlanan su ilə 4 dəfə suvarılırdı. Quraqlıq dövründə suvarma bir qədər də intensiv aparılırdı. Qarpız toxumu səpiləndən iki ay yarımından, yemiş isə dörd aydan sonra bar verirdi. Xalq arasında belə bir deyim vardı ki, “qarpızı qırx günündə qır üz, əlli günündə əllə üz, altmış günündə adda üz, yetmiş günündə yetir üz”. Qarpız-yemiş bostanı yetişərkən bostançılar toxumluq məhsulları xüsusi işarələrlə seçib ayrır, bostan üsta gələnlərə ilk nübardan “ağzı şirinliyi” verər, satış üçün və qısa saxlamaq üçün nəzərdə tutulanları isə diqqətlə çeşidləyərdilər. Etnograflı Ş.V.Həsənovun qeyd etdiyi kimi, Naxçıvan bölgəsində xüsusi qayğı ilə “çilla qarpızı” adlanan qarpız yetişdirilərdi. Onu çox yetişməyə qoymaz (çünki, içi düşə bilərdi, belə qarpızı isə saxlamaq mümkün olmurdu), saxlayan zaman isə hər on gündən bir o üz-bu üzünə çevirirdilər. Çillə

qarpızını nişanlı qızlara, qohumlara, xüsusilə də xəstələrə qış çillələrində “çilla payı” kimi aparardılar [7, səh. 101-102].

Gəncəbasar bölgəsi əhalisinin yemək öynəsinə bağçılıq təsərrüfatı məhsulları həm təzə halda, həm də qurudularaq çıxarılırdı. Əncirdən və tutdan hazırlanan quru (piskəndə), alma və armuddan qax, şaftalıdan alana, gavalıdan albuxara, zoğaldan axta, ərikdən qaysı, üzümdən kişmiş, alçadan turşu və lavaşana, eləcə də qoz, findiq, püstə, badam, innab, iyədə kimi çərəzlər bölgə əhalisinin ehtiyat ərzaq məhsulları içərisində başlıca yer tuturdu. Bu quru meyvələrdən ancaq alma və armud qaxlarının iqtisadi əhəmiyyəti vardi. Çünkü bu məhsullar külli miqdarda Azərbaycandan xərca çıxarılıb, Rusiyaya, Ukraynaya və hətta Qərbi Avropaya da aparılırdı [12, səh. 101].

Gəncəbasarın quru meyvəleri ümumdünya sərgilərinə də çıxarılırdı. Belə ki, keçmiş Gəncə sakini İbrahim Kerimin hazırladığı albuxara, qara gavalı, ərik, şaftalı və gilas qurusu 1882-ci ildə Moskvada keçirilmiş kənd təsərrüfatı sərgisində nümayiş etdirilmişdi [9, səh. 230].

Əhali üzüm, tut və xurmani bişirməklə doşab (bəkməz), alça, alma, armud, alma və heyvani bişirməklə rub, narı qaynatmaqla nardaşa (narşərab), üzüm doşabına un, qoz ovuntusu, diri meyvə əlavə etməklə riçal tədarük edirdi. Bunlardan bəziləri yavanlıq kimi istifadə olunur, bəziləri xörəklərə əlavə edilir, bir qismi isə çərəz kimi süfrələrə çıxarılırdı. XIX əsrin 30-cu illərində D.Zubarev yazdı ki, Şəmsəddil distansiyasının Həsənsu çayı boyu kəndlərində 259 meyvə və üzüm bağları vardi. Yerli əhali üzüm, armud, alma və başqa meyvələrdən 800 batmana qədər bəkməz və şirə hasil edirdi ki, onun da bir batmanını 80 qəpik gümüş pula satırdı [15, səh. 250-260]. Badam, püstə, iyədə qoz-findiq ləpəsi, qovrulmuş şabalıd, innab və s kimi quru meyvə çərəzləri bəy-gəlin xonçalarında, bayram-mərasim süfrələrində, Novruz sovgatı arasında layiqli yer tuturdu [13, səh. 75].

Beləliklə, araşdırımalardan da göründüyü kimi, XIX-XX əsrin əvvəl-lərində Gəncəbasarda bağçılıq-dirrikçilik təsərrüfatı dənli bitkilər əkinçiliyi ilə yanşı, əsas məşguliyət sahələrindən biri olmuş, bağ-bostan məhsulları əhalinin qida-ərzaq tələbatını ödəməklə bərabər, həm də bir qismi satış üçün tədarük edilmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Абелов Н.А. Экономический быт государственных крестьян Елисаветпольского уезда Елисаветпольской губернии // МИЭБГЗК т. ВЫЫ, Тифлис, 1887
2. Bünyadov T., Cavadov Q. Bağlılıq // Azərbaycan etnoqrafiyası. Üç cildlə, I cild, Bakı, Şərq-Qərb, 2007
3. Буниятов З.М. Государство Атабеков Азербайджана. Баку, Элм, 1978
4. Cavadov Q.C. Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik. Bakı, 1986
5. Gəncəvi N. İsgəndərgəmə (İqbalname) Bakı, 1946
6. Gəncəvi M. Rübaiyət. Bakı, Azərnəşr, 1961
7. Həsənov Ş.V. Naxçıvan tarixi-etnoqrafik fenomendir. Bakı, 2009.
8. Florovskiy N. Elyisavetpol'skiy okrug // OPBZK. t. II. Spb, 1836
9. Сумбагзаде А.С. Сельское хозяйство Азербайджане в XIX веке. Баку, 1958
10. Şərifli M. X. Azərbaycan IX – XII əsrlərdə / Tarix İntitutunun əsərləri, XII cild. Bakı, 1957
11. Вавилов Н.И. Пшеница в Абиссинии. Л., 1931
12. Vəlili M. Azərbaycan. Goğrafi-təbii, etnoqrafik və iqtisadi müləhizat (redaktor ak-k Z.Bünyadov). Bakı, 1993
13. Vəliyev F.İ. XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (yemək-lər və içkilər). Bakı, Azərnəşr, 2005
14. Зардаби Г. Б. Избранные статьи и письма. Баку, 1962
15. Зубарев Д. Шамшидильская дистанция. // OPBZK, часть II. Спб, 1836.

Vusala Veysalova

GARDENING AND GARDENING OF GANJABASAR REGION IN THE XIX -
THE BEGINNING OF THE XX CENTURIES.

SUMMARY

The presented article is devoted to horticultural and vegetable gardening activities of residents of the Ganjabasar region, one of the most saturated regions of Azerbaijan from the ethnographic point of view in the 19th-early 20th centuries. The article notes the leading role of gardening in the socio-economic life of the region, the intensive development of gardening in the direction of orchards, mulberries and vineyards, as well as the ethnographic features of urban gardening. The article also presents varieties of farmed fruits and grapes, folk methods of gardening development, as well as empirical knowledge, experience and skills of the population.

Вусала Вейсалова

САДОВОДСТВО И ОГОРОДНИЧЕСТВО ГЯНДЖАБАСАРСКОГО
РЕГИОНА В XIX - НАЧАЛЕ ХХ ВЕКОВ.

РЕЗЮМЕ

Представленная статья посвящена садоводческой и огороднической деятельности жителей Гянджабасарского региона- одного из самых насыщенных с этнографической точки зрения регионов Азербайджана в XIX-начале XX веках. В статье отмечается ведущая роль садоводства в социально-экономической жизни региона, интенсивное развитие садоводства в направлении фруктовых садов, ягод шелковицы и виноградников, а также исследуются этнографические особенности городского садоводства. В статье также представлены сорта выращиваемых фруктов и винограда, народные методы развития огородничества, а также эмпирические знания, опыт и навыки населения в этих областях хозяйства.